

**Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında**

**MƏLUMAT**

| Sıra №-si | Sənədin (fərman, sərəncam, tapşırıq və tövsiyə) adı, tarixi, nömrəsi  | Tapşırığın, tövsiyənin bəndinin nömrəsi | Tapşırığın, tövsiyənin məzmunu  | Tapşırığın, tövsiyənin icra müddəti | İcranın gedişinə aid məlumat (görülmüş işlər)  | Tam icra olunub | Qismən icra olunub | İcra olunmayıb | Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri |
|-----------|---|---|---|-------------------------------------|--|-----------------|--------------------|----------------|---|
| 1         | Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" | 7.1.7                                   | Ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsi | 2019-2023-cü illər                  | <p>Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və sahibkarlar arasında maarifləndirici tədbirlərin keçirilməsi istiqamətli üzrə qrant müsabiqələri elan edib. Müsabiqə nəticələrinə əsasən 4 QHT layihəsinə 17 000 (on yeddi min) manat maliyyə ayrılıb. Layihələr Bakı şəhərini və Masallı rayonunu əhatə edib. İcra olunan layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"> <li>Vətəndaşları ekoloji cəhətdən təmiz ərzaq məhsullarından istifadəyə dair maarifləndirmək məqsədilə kitab nəşr olunub. Hazırlanan kitabda, həmçinin helmintozlarla mübarizədə başlanğıc tarixdən bu günə qədər əldə olan lazımi nəticələrin elmi əsasları və onların heyvandarlıq sahəsində necə istifadə edilə biləcəyi haqda əhəmiyyətli məlumatlar əks olunub.</li> <li>Bakı şəhərində "Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın</li> </ul> | Tam icra olunub |                    |                |   |



|  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  | <p>yüz) manat maliyyə ayrılıb.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirləri (təlim, dəyirmi masa, seminar və s.) əhatə edən 9 layihənin icrası mümkün olmadığından bu layihələr aztəminatlı ailələrə ərzaq və tibbi-gigiyenik vasitələrdən ibarət yardımların paylanması istiqamətinə dəyişdirilib.</p> <p>İcra olunan layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"><li>• Kənd təsərrüfatı məhsulları istehsalçıların bazara çıxışının asanlaşdırılması məqsədilə AGRONET - elektron və mobil anbar sistemi yaradılıb. Bu tətbiq vasitəsilə hər bir şirkət, müəssisə, sahibkar və fermer qeydiyyatdan keçməklə şəxsi kabinetini yaradaraq, istehsal etdiyi məhsulu bu elektron platformada yerləşdirə, yerli və xarici bazarda satmaq imkanı əldə edə bilər.</li><li>• Bakı şəhərinin Bilgəh, Maştağa, Buzovna, Zirə, Türkan, Pirallahı və digər kəndlərində fermerlərə zəfərançılıqla məşğul ola bilmələri üçün 231 kq zəfəran soğanı alınaraq paylanılıb.</li><li>• Quba, Xaçmaz və Şamaxı rayonlarında fermerlərin EKTİS - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə maarifləndirici işlər görüldü. Həmçinin <a href="http://www.subsidiya.az">www.subsidiya.az</a> veb saytı yaradılıb. Veb saytda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı məlumatlanmaları üçün təlimatlar və rahat keçid istinadları yerləşdirilib.</li><li>• Lənkəran və Astara rayonlarında 23 nəfər fermerə təsərrüfat ilində daha çox məhsul əldə edə bilmələri məqsədilə 1 ha çəltik sahəsinə əlaq otlarına qarşı 1 qutu (60qr) herbisid paylanılıb. Bununla yanaşı, çəltikçiliklə</li></ul> |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|

|  |  |         |  |   |                 |  |  |  |
|--|--|---------|--|---|-----------------|--|--|--|
|  |  | 7.1.35. | Gənclərin regionlarda məşğulluğunun təmin edilməsi, o cümlədən cəbhə xəttinə yaxın | <p>məşğul olan fermerlərə 725 ədəd səmərəli çəltik istehsalı üzrə zəruri mütəxəssis məlumatlarını özündə əks etdirən bukletlər paylanılıb.</p> <ul style="list-style-type: none"> <li>Kürdəmir, Göyçay, Ucar, Saatlı və Sabirabad rayonlarında 50 nəfər narçı fermere mövsümi profilaktik tədbirlərin görülməsi üçün 4 adda dərman preparatları (medeya, faskord, yunona və imidor) paylanılıb. Dərman preparatlarının paylanmasından sonra nar bağlarına səfər edilib və dərmanların tətbiqi nəticəsində zərərvericilərin olub-olmaması monitorinq edilib.</li> <li>Xaçmaz rayonunun Çarxı, Yergüc və Nərcəcan kəndlərində çalışan baytar texniklərə damazlıq və seleksiya işlərinin düzgün təşkil edilməsi məqsədilə 14 ədəd müxtəlif süni mayalandırma avadanlıqları verilib.</li> <li>Lerik rayonunun Təngəbin, Anzolu, Rvarud kəndlərində dağ şəraitində "ZEBU" və südlük qara-ala cinsi sortlarını tövlə şəraitində yetişdirmək məqsədilə 3 tövlə tikilib və 5 iribuynuzlu dügə alınaraq fermerlərə verilib.</li> <li>Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarının hər birində 20 nəfər fermere kənd təsərrüfatı məhsulu istehsalını artırmaq məqsədilə ümumilikdə 60 kisə azot gübrəsi paylanılıb.</li> </ul> <p>Bundan əlavə, layihələr çərçivəsində 2 adda kitab, 4 adda kitabça 12 adda buklet çap edilib və 2 video təlimat, 1 video hesabat hazırlanıb.</p> <ul style="list-style-type: none"> <li>Lənkəran şəhəri və Astara rayonunda innovativ texnologiya və metodların tətbiqi əsasında çəltik əkini həyata keçirilib. 30-a yaxın çəltik istehsalçısı və yeni biznesə başlayan gənc sahibkarlar üçün çəltik əkinçiliyində innovativ texnologiya və metodların tətbiqi ilə bağlı</li> </ul> | Tam icra olunub |  |  |  |
|--|--|---------|--|---|-----------------|--|--|--|

|  |  |         |  |  |   |  |  |  |                 |
|--|--|---------|--|--|---|--|--|--|-----------------|
|  |  |         | <p>ərəzilərdə fəaliyyət göstərməsinin təşviqi və stimullaşdırılması, eləcə də onların kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı və gənclərin biznes inkubatorlarda iştirakının təşviqi məqsədilə tədbirlərin davam etdirilməsi</p> |  | <p>konsultasiya xidməti təşkil olunub. 15 nəfər fermer innovativ üsullarla çəltik əkib.</p>   |  |  |  |                 |
|  |  | 7.1.61. | <p>Kənd yerlərində sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə aztəminatlı ailələrin, qadınların, gənclərin və əlilliyi olan şəxslərin potensial imkanları nəzərə alınaraq cəmiyyətdə fəal iştirakının dəstəklənməsi, əmək bazarına inteqrasiya olunması</p>            |  | <p>Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqələri çərçivəsində qeyd olunan bəndin icrasına əsasən aşağıdakı istiqamətlər üzrə 9 QHT layihəsinə 49 500 (qırx doqquz min beş yüz) manat maliyyə ayırıb:</p> <ul style="list-style-type: none"> <li>• "Kənd təsərrüfatında qadınların rolu və onların aqröz biznes bacarıqlarının artırılması";</li> <li>• "Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması və bu sahədə problemlərin həllinə dair təşəbbüslər";</li> <li>• "Regionlarda işsiz şəxslərin özünəməşğulluğa cəlb olunma sahələrinin müəyyənləşdirilməsi";</li> </ul> |  |  |  | Tam icra olunub |

|  |  |  |  |   |  |  |  |  |
|--|--|--|--|---|--|--|--|--|
|  |  |  | <p>məqsədlə aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi</p> | <ul style="list-style-type: none"> <li>• "Gözdən əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dair təşəbbüslər";</li> <li>• "Universitet tələbələri arasında qeyri-formal məşğulluq mövzusunda dair (səbəbləri, mübarizə üsulları, bu sahədə dünya təcrübəsi) tədqiqat işlərinin yazılmasına maraqla yaradılması ilə bağlı həvəsləndirici tədbirlərin keçirilməsi".</li> </ul> <p>İcra olunan layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"> <li>• Şəki, Zaqatala, Qax rayonlarında qadın və gənc arıçıların potensiallarının artırılması və müasir arıçılıq təsərrüfatlarının qurulmasına dəstək məqsədilə 40 ədəd arı ailəsi alınaraq layihə iştirakçılarna verilib.</li> <li>• Masallı, Neftçala və İmişli rayonlarında "İlkin kompüter bacarıqları" mövzusunda təlimlər keçirilib. Təlimlərin keçirilməsində əsas məqsəd sahibkar kənd qadınlarının kompüter və internet xidmətlərindən istifadə etmək bacarıqlarını artıraraq istehsal etdikləri məhsulların onlayn satışını təşkil etməkdə onlara dəstək göstərmək olub.</li> <li>• Sumqayıt şəhərində əlilliyi olan şəxslər və digər həssas sosial qruplar üçün BMT-nin DİM prinsiplərinə uyğun beynəlxalq təcrübənin mənimsənilməsi və onların sahibkar kimi formalaşmaları, həmçinin işsizlik probleminin həlli məqsədilə maarifləndirici tədbirlər təşkil edilib. Bu məqsədlə hər birində 10 nəfər olmaqla ümumilikdə 7 seminar keçirilib.</li> <li>• Masallı rayonunda qadın sahibkarlar üçün "Biznesin təkmilləşdirilməsi" mövzusunda onlayn təlimlər keçirilib. İlk mərhələdə, qadın sahibkarlar öz biliklərini təkmilləşdirmiş və bizneslərini daha səmərəli idarə etmə bacarıqları əldə etmişlər. İkinci mərhələdə isə 10 qadın sahibkara müvafiq material dəstəyi göstərilib.</li> <li>• Oğuz rayonunun kəndlərində yaşayan</li> </ul> |  |  |  |  |
|--|--|--|--|---|--|--|--|--|

|  |  |  |  |   |  |  |  |  |
|--|--|--|--|---|--|--|--|--|
|  |  |  |  | <p>15 aztəminatlı ailənin hər birinə 25 ədəd damazlıq, məhsuldar toyuq və onların bir neçə ay yemlənməsi üçün yem alınaraq paylanılıb.</p> <ul style="list-style-type: none"><li>• Lənkəran şəhəri, Lerik və Masallı rayonlarında 5 ailəyə arıçılıqla məşğul ola bilmələri üçün arı yeşiyi, 1 ailəyə isə dərziliklə məşğul olmaq üçün tikiş maşını verilib.</li><li>• Qax rayonunda 10 nəfər gözdən əlil şəxsin arıçılıq və bağbanlıq peşələrinə yiyələnməsi məqsədilə təlimlər keçirilib və onlara arı yeşikləri paylanılıb.</li><li>• Qeyri-formal məşğulluğun mənfi nəticələri barədə insanların maarifləndirilməsi məqsədilə "Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" adlı kitabça hazırlanıb və ali təhsil müəssisələrinin kitabxanalarına paylanılıb.</li></ul> |  |  |  |  |
|--|--|--|--|---|--|--|--|--|